



CCPE(2013)4 Final

9 oktyabr 2013-cü il

## **AVROPA PROKURORLARI MƏŞVƏRƏTÇİ ŞURASININ (CCPE)**

**“Prokurorlar və kütləvi informasiya vasitələri (KİV) arasında münasibətlər”  
mövzusunda**

**8 №-li Rəyi (2013)**

**CCPE-nin 8-ci Plenar iclasında qəbul edilmişdir**

**(8-9 oktyabr 2013-cü il)**

### **I. GİRİŞ**

1. Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE) Nazirlər Komitəsinin 13 iyul 2005-ci il tarixli qərarı ilə prokurorluq xidməti ilə bağlı rəylərin hazırlanması və prokurorluğun cinayət ədliyyə sistemindəki rolu haqqında 6 oktyabr 2000-ci il tarixli Rec(2000) 19 sayılı Tövsiyənin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmışdır.
2. Nazirlər Komitəsi 2013-cü ildə CCPE-yə prokurorlar və KİV arasında əlaqələrlə bağlı rəy hazırlamaq göstərişi vermişdir.
3. CCPE sorğuda iştirak edən 36 dövlətdən alınan cavablara əsasən hazırkı rəyi hazırlamışdır.
4. Bu cavablara uyğun olaraq, məlum olur ki, prokurorlar və media arasında əlaqələrin müxtəlif aspektləri Konstitusiya/milli qanunlar və ya daxili tənzimləyici instrumentlərlə (məsələn Baş prokurorlar tərəfindən verilən əmr və göstərişlər, davranış qaydaları, etik kodekslər və s.) müəyyən edilir.
5. Üzv dövlətlərin hüquq sistemlərinin müxtəlifliyi prokurorların insan hüquqları və əsas azadlıqların müdafiəsini təmin etməklə bağlı öhdəliyi yerinə yetirərək KİV-lə münasibətinin, eləcə də onlara verilən tapşırıq və ayrılan rolların fərqliliyini izah etmiş olur.

## A. İstinad edilən mətnlər

6. CCPE İnsan Hüquqları və Əsas Azadlıqların (AİHM) müdafiəsi haqqında Konvensiya və Avropa İnsan Haqları Məhkəməsinin (bundan sonra "Məhkəmə") presedent hüququna istinad edildiyini vurğulayır.

7. CCPE xüsusilə AİHM-nin 1-ci maddəsinə əsasən söz və məlumat azadlığı ilə bağlı əsas hüquqlar, medianın hüquqi prosedurlarla bağlı ictimaiyyəti məlumatlandırmaq hüququ və vəzifəsi, təqsirsizlik prezumpsiyası hüququ, ədalətli ibtidai istintaq hüququ, və AİHM-nin 6 və 8-ci maddələrində müəyyən edilən qaydada özəl və şəxsi həyata hörmət hüququ arasında müvafiq balansı müəyyən etmişdir.

8. CCPE Avropa Şurası Nazirlər Komitəsinin prokurorlarla bağlı aşağıdakı tövsiyələrini nəzərə almışdır:

- cinayət ədalət mühakiməsi sistemində prokurorluq xidmətinin rolu haqqında (2000)19 sayılı Tövsiyə, xüsusilə prokurorların söz azadlığı hüququ ilə bağlı 6-cı bənd, onların təlim keçməsi ilə bağlı 7-ci bənd, obyektivlik və ədalətlik öhdəliyi ilə bağlı 20-ci bənd, eləcə də fiziki şəxslərlə bağlı onların vəzifə və məsuliyyətləri (24-36-cı bəndlər);
- Cinayət ədalət mühakimə sistemindən kənarında dövlət ittihamçıları ilə bağlı (2012)11 sayılı Tövsiyə, xüsusilə onun 4 və 9-cu bəndləri.

9. CCPE həmçinin xüsusilə aşağıda qeyd edilənlər də daxil olmaqla, Avropa Şurası tərəfindən qəbul edilən digər instrumentləri də nəzərə almışdır:

- Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında Konvensiya (ETS No.108);
- Dövlət sənədlərinə çıxışla bağlı (2002)2 sayılı Tövsiyə və cinayət prosesləri ilə bağlı KİV vasitəsilə məlumatların təmin edilməsinə dair(2003)13 sayılı Tövsiyə;
- Yeni KİV anlayışı ilə bağlı (2011)7 sayılı Tövsiyə.

10. Bundan əlavə, CCPE demokratik cəmiyyətdə hakim və prokurorlar arasında əlaqələrlə bağlı Avropa Hakimlərinin Məşvərətçi Şurası (CCJE) ilə birgə rəyində qeyd edilən prinsiplər, "Bordo Bəyannaməsi" (2009), eləcə də CCJE-nin "Ədalət mühakiməsi və cəmiyyət" adlı 7(2005) sayılı rəyi və "Ədalət mühakiməsi və informasiya texnologiyaları" adlı 14(2011) sayılı Tövsiyəsinə istinad etmişdir.

11. CCPE həmçinin Birləşmiş Millətlər Təşkilatının Yetkinlik Yaşına çatmayanlar üzrə Ədalət Mühakiməsinin İdarə edilməsi üçün minimum standart qaydalar ("Pekin qaydaları") və Prokurorların rolu haqqında təlimatlar (1990) kimi müvafiq sənədlərini, eləcə də 1999-cu ildə Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən qəbul edilən Prokurorların Əsas vəzifələri və hüquqları haqqında Bəyanatı və Peşə Məsuliyyəti Standartlarını da nəzərə almışdır.

## **B. Rəyin əhatə dairəsi**

12. Bu rəyin əsas məqsədi müvafiq məlumatlara çıxış əldə etməklə KİV-lərin işini asanlaşdırmaq üçün tövsiyələr vermək və prokurorlar və media arasında milli qanunlar və üzv dövlətlərin beynəlxalq öhdəliklərinə uyğun qaydada əlaqələri təşviq etməkdir.

13. CCPE-nin göstərişinə uyğun olaraq, hazırkı rəy prokurorlara ünvanlanır və jurnalistlər üçün tövsiyə hesab edilmir. CCPE-nin məqsədi ümumilikdə prokuror və ədalət mühakimə sisteminin rolu ilə bağlı media və cəmiyyətin anlayışlarının təkmilləşməsinə kömək etməkdir. CCPE jurnalistləri, eləcə də digər əlaqədar peşəkarları bu rəylə tanış olmağa və onun yayılmasına dəstək verməyə dəvət edir.

14. Aşağıda 21, 23, 25 və 26-cı bəndlərdə qeyd edilən məhdudiyyətlərə uyğun olaraq, söz və informasiya azadlığı ümumilikdə prokurorların müxtəlif vəzifə və funksiyalarına şamil edilən tələbdir. Bu rəy peşəkar fəaliyyətin bütün növlərinə şamil edilir və cinayət ədalət mühakiməsi sahəsində fəaliyyətlərlə bağlı olan bu rəyin hər hansı müddəası bu sahədən kənar fəaliyyət göstərən prokurorlarla da bağlıdır.

15. Prokuror məlumatların yayılması üçün yeni siyasət və ya kommunikasiya üsullarından istifadə etdikdə, bu rəydə əksini tapan prinsiplər tətbiq ediləcəkdir. Buna səbəb kimi bildirilir ki, prokurorlar tərəfindən yayılan məlumatlar ictimai maraq kəsb edə bilər.

16. "KİV" termininə gəlincə, ilk əvvəllər çap mediası ilə bağlı nəticələr, prinsiplər və tövsiyələr həmçinin audiovizual və elektron mediaya, eləcə də media kimi istifadə edildiyi təqdirdə internetə də şamil edilir.

## **II. İLKİN PRİNSİPLƏR**

17. Prokurorlar, KİV və hər hansı tərəflər arasında məhkəmə işləri ilə bağlı əlaqələr üç əsas prinsiplər qrupu kimi başa düşülə bilər:

- Müstəqil, qərəzsiz və şəffaf ədalət mühakiməsinin təmin edilməsinə olan zərurət və hüquqi əsası olan məhdudiyyətlərə məruz qalan söz və mətbuat azadlığı kimi digər fundamental hüquqları təmin etmək zərurəti arasında düzgün balansı təmin etmək məqsədi daşıyan prinsiplər başqalarının hüquqlarının qorunması, istintaqın şəffaf aparılması və ya şəxsi həyatın məxfiliyinin qorunması kimi bir və ya bir neçə legitim məqsədə uyğunlaşdırılmalı və demokratik cəmiyyətdə zəruri olmaqla, sosial ehtiyacların qarşılınması üçün legitim məqsəd(lər)ə mütənasib olur;
- fiziki şəxslər, xüsusilə cavabdeh və zərərçəkənlərin hüquqlarını qoruyan prinsiplər (eləcə də ləyaqət, şəxsi həyat və şəxsin təhlükəsizliyi və təqsirsizlik prezumpsiyası hüququ);
- xüsusilə prokurorlar çəkişmələrdə bərabər tərəf kimi çıxış etdiyi halda (məsələn tərəflərin bərabərliyi prinsipi və ədalətli ibtidai istintaq) prosessual hüquqlarla bağlı prinsiplər.

Prinsiplər arasında ziddiyyətlər olduğu təqdirdə, onların hər biri arasında müvafiq balans qorunub saxlanılır.

### *Söz və mətbuat azadlığı*

18. Hüquqi prosedurlarda iştirak edənlər də daxil olmaqla, hər kəs söz azadlığı hüququna malikdir.

19. Prokurorlar həmçinin peşə sirləri, məxfilik vəzifəsi, ehtiyatlılıq və obyektivlik vəzifəsinə hörmət etməklə söz azadlığı hüququna malikdirlər. Prokurorlar hər hansı qismdə KİV qarşısında çıxış etdikdə, qərəzsizlik və prokurorluq xidmətinin qərəzsizliyindən irəli gələn risklərə diqqət ayırmalıdır.

20. Hüquqi proseslər zamanı mətbuat azadlığı təmin edilməlidir. AİHM-nin 10-cu maddəsinə əsasən məhkəmənin presedent hüququna uyğun olaraq, mətbuat ictimai maraqlar üzrə ideyalar və ya informasiyanı aşkar etməyə borcludur; buraya mətbuata "ictimai gözətçi" (Məhkəmənin terminologiyasına uyğun olaraq) rolunu oynamağa imkan yaratmaqla, ictimaiyyətə belə ideya və ya informasiyaları əldə etmək hüququ daxildir. Belə etməklə, legitim ictimai maraq kəsb edən məsələlərin müzakirəsinə yardım etdiyi təqdirdə, mətbuat qorunacaq.

21. Media ilə əlaqələri ərzində prokurorlar söz və mətbuat azadlığının şəxslərin qanuni hüquq və maraqlarını (yetkinlik yaşına çatmayanlar, zərərçəkmişlər, cavabdehin ailə üzvləri də daxil olmaqla), məlumatların qorunması və məxfilik öhdəliyinin pozulmamasını təmin etməyə çalışmalıdırlar.

### *Məlumatları almaq və yaymaq azadlığı*

22. İctimaiyyətin məlumat almaq hüququ da təmin edilməlidir. Bununla belə, həmin hüququn hansı şəkildə təmin edilməsi xüsusi hüquqi proseslərin spesifik şəraitindən asılı ola bilər və əsas prinsiplərə əməl edilməsini təmin etmək üçün məhdudiyətlərə tabe ola bilər.

23. Prokurorlar mediaya təqdim edilən məlumatların istintaq və təqibin toxunulmazlığını təmin etməli və ya istintaqın məqsədinə xələl gətirməməsinə əmin olmalıdır. Bu, nə üçüncü tərəflərin hüquqlarını pozmalı, nə də istintaq və ya təqibə cəlb olunanlara təzyiq göstərməlidir, eləcə də hüquqi proseslərin nəticələrinə təsir etməməlidir.

### *Təqsirsizlik prezumpsiyası və müdafiə hüquqları*

24. Prokurorlar xüsusilə müdafiə hüquqları, söz azadlığı, təqsirsizlik prezumpsiyası və məlumatlanmaq hüququna qarşı həssas olmalıdır.

25. Prokurorlar vaxtından əvvəl məlumatları paylaşmaqla və müdafiə tərəfinin buna reaksiya verməsinə icazə verməməklə, müdafiə tərəfinin hüquqlarına güzəştə gedilməməsinə təmin etməlidir. Həmçinin, onlar müvafiq qaydada zərərçəkmişlərin məlumatlanmaq hüquqlarına hörmət etməyən məlumatları ötürməkdə ehtiyatlı olmalıdır. Məlumatların təqdim edilməsi şəxslərin ibtidai istintaq hüququna xələl gətirməməlidir.

26. Öz əlaqələrində prokurorlar işə cəlb olunan şəxslər, eləcə də şahidlər, zərərçəkmişlər, prokurorlar və həssas məsələlərlə məşğul olan hakimlərin təhlükəsizliyinə güzəştə getməməyə çalışmalıdırlar.

27. Təqsirsizlik prezumpsiyasına hörmət etməklə məlumatlara olan ictimai maraq və şəxslərin şərəf və toxunulmazlığının qorunması arasında balans yaradılmalıdır. Öz yurisdiksiyası çərçivəsində olduğu təqdirdə, prokuror saxlanılan şəxsin öz hərəkətləri vasitəsilə medianın marağına məruz qalmamasını və işə cəlb olunan şəxslərin medianın təzyiqindən qorunmasını və xüsusilə zərərçəkənlərin medianın səbəb olduğu hər hansı risklərdən müdafiə olunmasını təmin etməlidir.

### *Şəxsi həyat və ləyaqət*

28. Hüquqi proseslərin istənilən mərhələsində hansı funksiyanı yerinə yetirməsindən asılı olmadan, məhkəmə prosesinin iştirakçıları özəl və ailə həyatı, eləcə də şəxsi təhlükəsizliyə hörmət etməlidir.

29. Mümkün olduğu qədər istintaq mərhələsinin gedişində şübhəliyə kimliyi üzə çıxarılmamalıdır. Zərərçəkmişlərin hüquqlarına xüsusi diqqət yetirilməlidir.

### **III. MEDIA İLƏ ƏLAQƏLƏR**

30. Prokurorların funksiyalarının icrasında şəffaflıq qanunun aliliyinin əsas komponenti və ibtidai istintaqın vacib təminatçılarından biridir. Ədalət mühakiməsi aparılmalı və ya aparılmış hesab edilməlidir. Bunu təmin etmək üçün mediaya cinayət və digər hüquqi proseslər barəsində hesabat verməyə imkan verilməlidir.

31. Funksiya və səlahiyyətləri haqqında məlumatların yayılması kimi, prokurorların işində şəffaflıq prinsipinin tətbiq edilməsi ictimai inam və etibarın təmin edilməsinin bir yoludur. Beləliklə, prokurorluq xidmətinin imici ədalət mühakimə sisteminin düzgün icrasında ictimai inamın vacib elementini yaradır. Prokurorların fəaliyyəti ilə bağlı məlumatlara medianın geniş çıxış imkanı həmçinin demokratiyanın gücləndirilməsi və ictimaiyyətlə açıq qarşılıqlı əlaqələrin yaradılmasına xidmət edir.

32. Prokurorluq xidmətləri təlim rolunu da oynaya bilər və bu qismdə ədalət mühakimə sisteminin fəaliyyətinin izah edilməsinə yardım göstərə bilər. Onlar uyğun olduğu təqdirdə, ədalət mühakimə sistemi haqqında daha yaxşı anlayış və biliklərin yaradılması üçün media və ümumilikdə ictimaiyyətə məlumat verməlidir.

33. Buna əlavə olaraq, prokurorların işinin açıqlığı prokurorluq orqanları tərəfindən aparılan fəaliyyət standartının təkmilləşməsinə yardım etməlidir. Hüquq mühafizə orqanları və prokurorluq xidmətləri medianı davam edən proseslər və xüsusilə istintaq haqqında xəbərdar etməklə, ümumi ictimaiyyətdən məlumat əlaqələri ədalət mühakiməsinin effektivliyini artırabilir.

34. Həmçinin, prokurorlar qanuna uyğun olaraq, əlavə cinayətlər və digər hüquqpozumların baş verməsinin qarşısını almaq üçün media vasitəsilə ictimaiyyətə məlumat çatdırabilir.

35. Hər bir üzv dövlətin prokurorluq xidməti öz situasiyası, qanunvericiliyi və ənənələri ilə bağlı olaraq, spesifik meyarlara əsasən kiminlə əlaqənin qurulub və hansı məsələlərin açıqlanacağını nəzərdən keçirə bilər.

36. Bəzi üzv dövlətlərdə, prokurorlar mediaya siyasi məsələlər və prokurorluq xidmətinin ümumi rolu və fəaliyyəti ilə bağlı ümumi məlumat çatdırmaqla, məhkəmə prosesləri ərzində müvafiq hüquqi arqumentin bir hissəsi kimi istisna olmaqla, hər hansı şəxsi işlə bağlı ictimaiyyətə məlumat vermir. Digər üzv dövlətlərdə hər bir fərdi prokuror məşğul olduğu işlər haqqında aktiv şəkildə media ilə əlaqə saxlaya və ya artıq ictimai domendə olan iş haqqında məhdud faktiki məlumatları çatdırıb bilər. Hər bir halda, media ilə əlaqələr qarşılıqlı inam, etibar, bərabər münasibət, məsuliyyətlik prinsipləri üzərində qurulmalı və məhkəmənin qərarlarına hörmət edilməlidir. Bundan əlavə, öz vəzifələrinin icrası zamanı prokurorlar medianın bütün üzvlərinə qarşı qərəzsizlik və bərabərlik prinsipinə əsasən davranmalıdırlar.

37. Prokurorlar tərəfindən mediaya çatdırılan məlumatlar aydın, etibarlı və birmənalı olmalıdır.

38. Prokurorlar şəxsi məlumatların qorunması, təhlükəsizlik, ləyaqət, təqsirsizlik prezumpsiyası, proseslərin digər iştirakçıları ilə etik qaydalar, eləcə də, konkret məlumatların açıqlanmasının qarşısını alan və ya onu məhdudlaşdıran hüquqi müddəalar ilə bağlı hüquqi müddəalara hörmət etməklə, prokurorluq fəaliyyətlərinin bütün mərhələlərində mediaya məlumatları çatdırmalıdırlar.

39. Hər bir halda qanunla qorunan gizliliklə haqqında hüquqi müddəalara, eləcə də istintaqın məxfiliyinə hörmət edilməlidir.

40. Bəzi üzv dövlətlərdə istənilən əlaqələr əsasən prokuror olmayan sözcü və ya ixtisaslaşmış mətbuat orqanı vasitəsilə yaradılmalıdır. Digər üzv dövlətlərdə, məlumatlar prokurorluq orqanı və ya prokurorluq xidmətinin rəhbəri tərəfindən çatdırılmalıdır. Prokurorluq xidmətindən qaynaqlanan əlaqələr bütövlükdə işlərin şəxsi qaydada təqdim edilməsi riskini və şəxsi tənqid risklərini azalda bilər.

41. Prokurorlar medianın tələblərinə proaktiv şəkildə yanaşa, lazım gəldikdə, ədalət mühakiməsi ilə bağlı ümumi məsələlər və ya müstəsna şəkildə yanlış məlumatlar ictimai rəyin bir hissəsi olduqda, belə yanlış məlumatların düzəldilməsi ilə bağlı KİV vasitəsilə ictimaiyyəti məlumatlandırmaq təşəbbüsü əldə edə bilərlər.

42. Öz vəzifə funksiyalarını ədalətlə, qərəzsiz və səmərəli şəkildə yerinə yetirməsi üçün, prokurorluq xidməti mətbuat konfranslarının keçirilməsi, müsahibələrin verilməsi və/və ya seminar və dairəvi masa görüşlərində iştirak kimi mediaya press reliz, brifinq və ya başqa vasitələrlə məlumatların verilməsini uyğun hesab edə bilər. İctimaiyyəti Dövlətdə qanun və qaydaların qorunub saxlanması üçün uyğun şəkildə və vaxtılı-vaxtında xəbərdar etmək məqsədilə yeni informasiya texnologiyalarından geniş şəkildə istifadə edilə bilər. Bu baxımdan, prokurorluq xidmətləri və orqanları üçün öz maraq sahələrini düzgün şəkildə qorumaları üçün bu məsləhətli hesab olunur.

43. Prokurorluq xidməti müvafiq olduğu təqdirdə, hər hansı pres-reviz, brifinq və ya başqa məlumat vasitələrinin hazırlanmasında polis və ya digər müvafiq səlahiyyətli orqanlarla əməkdaşlıq edə bilər. Bu əməkdaşlıq, müxtəlif xidmətlərin birgə cəhdlərinin əlaqələndirilməsi və cəmiyyət üçün yanlış məlumat və mənfəət nəticələrinin yayılmasının qarşısının alınmasına kömək edə bilər. Belə əməkdaşlıq (2000)19 sayılı Təvsiyənin 22 və 23-cü bəndlərində müəyyən edilən ümumi prinsipləri əks etdirməlidir.

44. Prokurorlar vaxtında məlumat mübadiləsinin fundamental prinsiplərinə zidd olan rəylərin ifadə edilməsi və ya məlumatların açıqlanmasına qarşı müqavimət göstərməli, şəxslər və ya hadisələrlə bağlı şəxsi rəylərin verilməsi və ya hökmlərin dəyərləndirilməsinə yol verməyərək müstəqil və obyektiv şəkildə əlaqə saxlamalıdır.

45. Hər bir prokuror media vasitəsilə ədalətsiz hücumla məruz qaldıqda, yerli qanunlara uyğun olaraq, mübahisəli məlumatları və ya digər hüquqi vasitələri düzəltmək hüququna malikdir. Bununla belə, məşğul olduğu prosesə cəlb olunan şəxslər və ya əşyalar haqqında yanlış məlumat yayıldıqda, prokurorluq xidmətinin rəhbəri və ya sözçüsü və ya xüsusi hallarda baş prokuror və ya məsul ən yüksək səlahiyyətli qurum və ya dövlət orqanı tərəfindən bununla bağlı rəylərin bildirilməsi məsləhət görülür. Bu cür institusional cavab prokurora hər bir şəxsə verilən cavab hüququndan istifadə etməsi zərurətini aradan qaldırır və mübahisənin həddən artıq "şəxsiləşdirilməsi" riskini azaldır.

46. Bəzi üzv dövlətlərdə cinayət məsələlərində prokurorların qərarlarından zərər çəkən şəxslərin məlumatlandırılması ilə bağlı nəzərdən keçirilən hüquqi və ya praktiki məsələlər ola bilər. Bununla belə, prokurorlar mümkün və ya praktiki olan yerlərdə, onların qərarlarından zərər çəkən şəxslərin belə qərarların mediaya çatdırılmasından əvvəl xəbərdar edilməsini təmin etməlidir.

#### **IV. TÖVSIYƏLƏR**

**i. Üzv dövlətlər və ya prokurorluq xidmətləri ictimaiyyətin prokurorluq xidmətlərinin işindən xəbərdar edilməsi üçün medianın zəruri məlumatları əldə etməsinə imkan yaratmaq məqsədilə kommunikasiya siyasəti yaratmalıdır. Onların media ilə əlaqələri ilə bağlı təlimatlar da prokurorların etik kodeksinə daxil edilə bilər. Hər bir üzv dövlətdə situasiya, qanunvericilik və ənənələrə əsaslanaraq media ilə hansı dərəcədə əlaqə saxlamaq lazım olduğu nəzərdən keçirilə bilər.**

**ii. Prokurorlar və KİV arasında əlaqələrdə aşağıdakı prinsiplərə əməl edilməlidir: söz və mətbuat azadlığı, məxfilik öhdəliyi, informasiya hüququ, şəffaflıq prinsipi, özəl həyat və ləyaqət, eləcə də istintaqın məxfiliyi hüququ, təqsirsizlik prezumpsiyası, tərəflərin bərabərliyi, müdafiə və ədalətli ibtidai istintaq hüququ.**

**iii. Prokurorların media ilə əlaqələri qarşılıqlı hörmət, inam, məsuliyyət, bərabər münasibət və məhkəmə qərarlarına hörmət üzərində qurulmalıdır.**

iv. Media ilə münasibətlərində prokurorluq xidmətləri medianın tələblərinə cavab verməklə və medianı məhkəmədə baş verənlər haqqında məlumatlandırmaq təşəbbüsünü həyata keçirməklə, proaktiv yanaşmanı da qəbul etməyi nəzərdən keçirə bilər.

v. Dövlət ittihamçılarının media ilə əlaqələri ictimai münasibətlər üzrə ixtisaslaşmış sözcü və ya prokurorlara həvalə edilməsi məsələsi nəzərdən keçirilə bilər.

vi. Mümkün və/və ya praktiki olan yerlərdə prokurorların cinayət məsələlərində zərər çəkən şəxslərin belə qərarların mediaya çatdırılmasından əvvəl bu xüsusda xəbərdar edilməsi məsləhət görülür.

vii. Prokurorların media ilə birbaşa əlaqələri olan yerlərdə, müvafiq məlumatların təqdim edilməsini təmin etmək üçün kommunikasiya sahəsində müvafiq qaydada təlimlər keçirilməlidir. Belə təlimlər ekspert və/vəya jurnalistlərlə ortaq təşkil oluna və ya onların tərəfindən dəstəklənə bilər.

viii. Prokurorluq xidməti ilə qurulan əlaqələr bütövlükdə işlərin şəxsi qaydada təqdim edilməsi riskini və şəxsi tənqid risklərini azalda bilər.

ix. Prokurorların sərəncamında olan hüquqi vasitələrə əlavə olaraq, yanlış məlumatlar və ya prokurorlara qarşı ədalətsiz mətbuat kampaniyaları ilə bağlı prokurorluğun rəhbəri, və ya sözcüsü və ya da xüsusi hallarda Baş prokuror, və ya məsul ən yüksək səlahiyyətli qurum və ya dövlət orqanı tərəfindən bununla bağlı rəylərin bildirilməsi məsləhət görülür.

x. İctimaiyyətin prokurorluq fəaliyyəti haqqında vaxtında xəbərdar edilməsi üçün prokurorluq xidmətləri və orqanlarının veb-saytları kimi yeni informasiya texnologiyalarından istifadə etmək məsləhət görülür.

xi. Müvafiq olduğu təqdirdə, prokurorlar mediaya çatdırılan məlumatları nəzərdən keçirmək və onu yaymaq üçün polis və digər müvafiq səlahiyyətli orqanlarla əməkdaşlıq edə bilər.